

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

PREZİDENT İLHAM ƏLİYEVİN ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ MÜNASİBƏTİLƏ VIDEOMÜRACİƏTİ



Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Təd-

birdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.

Prezident İlham Əliyevin videomüraciəti:

- Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha

da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Hazırda Azərbaycanda səhiyyə sisteminə əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımını gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir. Bu arada, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir. Azərbaycan COVID-19 pandemiyasına qarşı global səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadıq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.

Bu ilki Ümumdünya Sağlamlıq Günü "Daha

ədalətli və daha sağlam dünyanın qurulması" mövzusunda həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək. Azərbaycan peyvəndlərin paylanmasında ədalətliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq. Ümumdünya Sağlamlıq Günü mübarək!

İLHAM ƏLİYEV: "KƏND TƏSƏRRÜFATINDA MƏHSULDARLIĞIN ARTIRILMASI BİZİM ÜÇÜN BUNDAN SONRA DA PRIORİTET MƏSƏLƏLƏRDƏN BİRİ OLACAQ"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılova Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Dövlətimizin başçısı qəbulda çıxış edib. O, deyib:

- Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüslə bir neçə böyük su anbarı inşa edilmişdir. Bildirməliyəm ki, mənim təşəbbüslə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməseydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkiçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir.

Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstə-

riyyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, bütün bunların təməlinə məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiya şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq. Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq.

Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır.

Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanalları idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbayca-

na qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımızda suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilir, eyni zamanda, Suqovuşandan da. Lakin o, kiçikləməli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə sərbəziyan quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.



Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir.

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər

bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.

Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov Prezidentə bu etimada görə minnətdarlığını bildirib.

Hikmət Hacıyev: “Mina xəritələrinin Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur”



“Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü mülki əhəlinin həyatını xilas etməyə yönəlib”. Bunu ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası

Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolu çox əhəmiyyətlidir.

H.Hacıyev nəzərə çatdırıb ki, Ermənistanın işğalı altında

qaldığı 30 il müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırılıb: “Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib: “Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur. Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.

Mikayıl Cabbarov “ADB”nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan ilə görüşüb. M.Cabbarov ölkəmizin ADB ilə əməkdaşlığa böyük önəm verdiyini, Bankın maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, hazırda Asiya İnkişaf Bankının kredit ayırdığı yol şəbəkəsinin inkişafı üzrə layihələri icra edilməkdədir. Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Programının həyata keçirilməsində Azərbaycan 2021-ci il üzrə ev sahibi kimi fəal iştirak edir. Bildirilib ki, Asiya İnkişaf Bankı ilə 2022-2024-cü illər üçün Azərbaycanın ortamüddətli iqtisadi



inkişaf prioritetləri və potensial sahələr üzrə əməkdaşlıq önəmlidir. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması, regional əməkdaşlıq və s. istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq imkanları diqqətə çatdırılıb. K.Makdeyqan ölkəmizdəki fəaliyyətindən məmnunluğunu

nu ifadə edib, Bankın Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı, dövlət müəssisələri ilə bağlı islahatlara dəstək imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

BMT Baş katibi bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırır

Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik. Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub: “Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram. Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayıma partla-



yıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça

çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənmə bilmərik. BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarın, təmizləyin və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”.

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi üzrə müqavilələr imzalanıb

Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MvT gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzaev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Jameel Al Ramahi imzalayıb. Energetika Nazirliyindən verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov xarici investisiya əsaslı bu layihəni global çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib: “Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi dövlət başçısı İlham Əliyev



tərəfindən sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib. Təxminən, 200 mln. ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt-saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, digər investorların yeni layihələrə cəl-

binə yol açacaq”. Tədbirdə BƏƏ-nin Sənaye və Yüksək Texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaberin və Enerji və İnfrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin videomüraciətləri təqdim edilib. Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzaev də çıxış edərək, öz enerji təhlükəsizliyini təmin etməklə bərabər elektrik enerjisinin ixracatçısına çevrilən Azərbaycanın enerji istehsalını bərpa olunan enerji mənbələri vasitəsilə şaxələndirmə kursunda külək və günəş enerjisi üzrə pilot layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib.

Banklardakı əmanətlər və fərdi sahibkarların vəsaitləri necə qorunacaq?

Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sistemində etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sözügedən Qanunun 05 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatmışdır. Bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən məlumat verilir. Ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sisteminə sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunmuşdur. Aparılan təhlillərin nəticəsində məlum olmuşdur ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcmnin artırılması təşəbbüsü irəli sürülmüşdür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilərək, fiziki şəxslərin qorunan əmanətləri

üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılmışdır. Qeyd edək ki, bankların lisenziyası ləğv olunduqda və müflis elan olunduqda həmin banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açılmış bank hesablarındakı pul vəsaitləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq təminatız kreditör tələbi kimi növbəlik qaydasında ödənilir. Belə olduqda sahibkarlar vəsaitlərini uzun müddət ərzində əldə edə bilmirlər və bu hal həmin sahibkarın biznes fəaliyyətinin ziyanı uğraması ilə nəticələnir. Qlobal təcrübəyə nəzər yetirsək, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Qazaxıstan, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada, habelə Böyük İyirmilik ölkələrində tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi ilə bağlı Qanun Milli Məclis tərəfindən qəbul edilmiş və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir.



“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Bununla da Azərbaycan Respublikası Prezidentinin kiçik və orta sahibkarlara dəstək göstərilməsi və onların maliyyə çətinliklərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq kiçik və orta sahibkarların maliyyə vəsaitlərinin qorunması təmin ediləcəkdir. Həmçinin bildiririk ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası

Qanununa edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcəkdir. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığortalanması baş verdikdə bu cür vəsaitlər Fond tərəfindən tam kompensasiya ediləcəkdir.

8-14 aprel 2021-ci il

İnformasiya savaşının sərkərdəsi

Azərbaycan Ordusunun qələbələri Türkiyə KİV-inin əsas mövzusu oldu

Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici KİV-in 6-sı Türkiyəni təmsil edirdi. Bunlar "TRT Haber", "CNN-Türk", "Haber Global", "Haber Türk", "NTV" və "A Haber" televiziya kanalları idi. Bu televiziya kanallarının yalnız Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla beynəlxalq miqyasda böyük auditoriyası vardır.

Həmin televiziya kanalları ilə müsahibələr bəzi Qərbi KİV-inin müsahibələrindən fərqlənirdi. Əvvəlki yazımda qeyd etdiyim kimi, azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada "jurnalist etikası" deyilən bir anlayış da var. Hər bir KİV mətbuatın ümdə prinsiplərinə sadıq qalması bacarmalı, qərəzsiz və informasiyanın ictimai rəyə ötürülməsində vicdanlı olmalıdır.

Təəssüf ki, bu gün dünyada bir çox media təmsilçisində bunu görmək olmur. Mənəvi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fəaliyyət göstərmək həttə tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Həmin KİV-in bir sıra siyasi dairələrinin rüpuruna çevrildikləri Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi.

Lakin Türkiyə KİV-i ilə müsahibələr zamanı, hər şeydən əvvəl sualların qoyuluşu, jurnalist yanaşmaları KİV-in əsas norma və prinsiplərinə uyğun idi. Hər bir sualda jurnalist etikası hiss olunurdu.

Prezident İlham Əliyev Türkiyə televiziya kanallarından ilk olaraq oktyabrın 5-də "TRT Haber"-ə müsahibə verib. Və elə ilk sualdan müsahibə Qələbəyə, Azərbaycanın ədaləti təmin etməsinə köklənir. İşğal altındakı torpaqlarımızdan bu gündəlik nə qədərini geri alındığı barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətin təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliləyir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.

Bildiyiniz kimi, dünyanın Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azər-

baycan dövlətinə məxsusdur". Vətən müharibəsi günlərində tək Türkiyənin siyasi-hərbi dairələri deyil, bütövlükdə qardaş ölkənin ictimaiyyətinin qəlbi Azərbaycanla döyündü. Demək olar ki, bütün türk telekanallarının, qəzetlərinin baş

və bunu edir", - deyən İlham Əliyev qarşıda duran vəzifələrin icra olunacağını bəyan etdi.

"NTV" televiziya kanalı müxbiri də ilk olaraq nə qədər ərazinin azad olduğunu soruşmuşdu: "Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənab

agentliklər məsələlərə kifayət qədər ədalətli və obyektiv yanaşmışdılar. Bu mənada Türkiyəni təmsil edən televiziya kanalları Dağlıq Qarabağ probleminə, danışıqların nəticəsiz qalmasına, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin bu prosesdəki

bul etdirə bilməmişlər. Odur ki, Minsk qrupunun öz missiyasını yerinə yetirə bilməməsinin əsas səbəbi erməni təəssübkeşliyi olmuşdur.

Əvəzində isə problemin həllinə dəstək vermək istəyən beynəlxalq ictimaiyyət tədricən bu prosesdə Türkiyənin rolunu etiraf etməyə başladı. O cümlədən Rusiya da Türkiyə faktorunu nəzərə aldı.

Prezident İlham Əliyevin Türkiyə televiziya kanallarına müsahibələrində də rəsmi Ankaranın sülh prosesindəki roluna əhatəli nəzər salındı. İlham Əliyev bu barədə "NTV" televiziya kanalı suallarını cavablandırarkən Türkiyənin de-fakto danışıqlar prosesində olduğunu, Ankaranın iştirakı olmadan bölgədə hər hansı bir məsələnin həllinin qeyri-mümkünlüyünü bəyan etdi: "Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərməmişdir. Bu, kiçik insə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktıdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünyanın cənab Ərdoğanın və cənab Putinin danışıqları bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın xarici işlər nazirlərinin, müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunda müzakirə edirlər.

Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münasibətin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münasibətdə dondurulmuş məsələ deyil".

Bütövlükdə müharibə dövründə diplomatik sferada aparılan müzakirələr göstərdi ki, Türkiyənin iştirakı olmadan problemin həllində beynəlxalq əməkdaşlıq mümkün deyildir. Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparması deyilənləri təsdiq edir.

"A Haber" televiziya kanalı bir daha bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev dedi ki, Türkiyəni bu prosesdən kənardan saxlamaq mümkün deyil: "Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm.

(davamı 4-cü səhifədə)



mövzusu İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işinin müdafiəsi idi. Şəhər və kəndlərimizin azad edilməsi xəbərlərini Türkiyə qəzetləri manşetlərdə baş xəbər kimi dərc edirdilər. Ermənistan ordusunun Gəncədə, Bərdədə mülki əhaliyə qarşı hücumlarını Türkiyə KİV-i qəzəblə dünyaya çatdırırdı. Türkiyə KİV əməkdaşları akkreditasiyadan keçərək, hər gün cəbhə xəttindən birbaşa yayımlar edirdilər. Gəncənin gecə saatlarında ballistik raketlərlə hücumu tutulmasından sonra türk jurnalistin bu xəbəri ürəkəğrı ilə çatdırmasının şahidi olduq.

Həmin günlərdə Türkiyədə bütün insanların nəbzi Azərbaycanla döyünürdü. İstanbulda, Ankarada və digər şəhərlərdə Azərbaycanın qələbələrinə həsr olunmuş konsert proqramları keçirilirdi. Bütün Türkiyə xalqı tezliklə bu müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağı günü gözləyirdi. Ona görə Türkiyə televiziya kanallarının jurnalistlərinin Prezident İlham Əliyevə ünvanladığı suallar ilk növbədə bu barədə olurdu. Məsələn, "CNN Türk" televiziya kanalı müxbirinin ilk sualı belədir: "Mən vaxt itirmədən dərhal suallarınıza keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?"

"Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi

Prezident. İşğal altındakı ərazilərin sentyabrın 27-dən bəri nə qədər geri alındı? Çünki son iki gündə gözəl xəbərlər gəlməyə başladı". İlham Əliyevdən ilk müsahibə alan Türkiyə televiziya kanalı "TRT Haber"-in də sualı bu məzmununda olmuşdu.

Bütün bu suallar ondan xəbər verirdi ki, Türkiyə ictimaiyyəti də Azərbaycan xalqı kimi müharibənin ilk günündən Qələbəyə köklənmişdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları müharibənin ilk günündən real həyatda bir daha öz təsdiqini tapdı.

Türkiyə KİV-i Qərbi mediasının görmək istəmədiklərini dünyaya çatdırdı

Qeyd etdiyim kimi, Qərbi KİV-ini Azərbaycan torpaqlarının işğal olunması, danışıqlar prosesinin nəticəsiz qalması, habelə Ermənistanın müharibə günlərində Azərbaycanın mülki yaşayış məntəqələrini qadağan olunmuş, o cümlədən ballistik raketlərlə atəş tutmaları, dinc azərbaycanlı əhalini qətlə yetirmələri qətiyyənlə maraqlandırmırdı. Lakin Türkiyə televiziya kanalları ilə müsahibələr zamanı hər şey tamamilə fərqli idi. Obyektivlik, jurnalistika dəyərlərinə sadıqlıq bu müsahibələrin ruhuna hakim kəsilmişdi. Söhbət ondan getmir ki, Türkiyə Azərbaycana qardaş dövlət olduğu üçün həmin televiziya kanalları öz suallarında məqsədyönlü davranırdılar. Xeyr, söhbət ondan gedir ki, Türkiyə KİV-i Prezident İlham Əliyevə ünvanlanan sualların hər birində bütün dünyaya haqqın, ədalətin kimin tərəfində olduğunu düzgün çatdırırdı. Əlbəttə, İlham Əliyevdən müsahibə almış bütün Qərbi KİV-inin heç də hamısı sualları ünvanlayarkən qərəzli davranmadılar. İtaliyanı, İspaniyanı təmsil edən qəzetlər və

roluna, Ermənistanın müharibə cinayətlərinə əsl həqiqətlər kontekstindən nəzər saldılar.

Məsələn, "A Haber" televiziya kanalı Türkiyənin bir Ermənistanın mülki şəxsləri, Tərtərdə məzarlığı hədəfə alması barədə idi. "Haber Türk" televiziya kanalı da suallarından biri Moskvada xarici işlər nazirlərinin 11 saat yarım davam edən görüşündən sonra Gəncə şəhərinin atəşə tutulması barədə oldu. Eyni məzmunlu sual "CNN-Türk" televiziya kanalı tərəfindən də səsləndirildi. "TRT Haber" televiziya kanalı əməkdaşı da Naftalanda 5 mülki vətəndaşın həlak olması barədə ürəkəğrı ilə söz açdı. Göründüyü kimi, Qərbi KİV-inin diqqət yetirmək istəmədikləri məsələləri Türkiyə KİV-ləri gündəmə gətirdilər, Ermənistanın müharibə cinayətlərini, beynəlxalq konvensiyalara zidd davranışlarını beynəlxalq ictimaiyyətə çatdırdılar. Bunun səbəbi Türkiyə mediasının yalnız Azərbaycanı dost və qardaş dövlət olaraq görməsi deyildi. Bunun səbəbi Türkiyə televiziya kanallarının baş verənlərə obyektiv yanaşması idi. Həm də Türkiyə televiziya kanallarının əməkdaşlarının peşə etikasına əməl etmələri idi.

Türkiyənin iştirakı olmadan hər hansı bir məsələ həll edilə bilməz
Bu müsahibələrin vacib bir məqamı Türkiyənin Dağlıq Qarabağ probleminin iştirakında rolu barədə oldu. Türkiyə ilk gündən ATƏT-in Minsk qrupunun üzvlərindən biri olsa da, birbaşa danışıqlar prosesində iştirak etməyib. 44 günlük müharibə isə göstərdi ki, Minsk qrupu formatı öz missiyasını yerinə yetirə bilmək imkanlarından uzaqdır. Nəzər yetirsək görərik ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin hər birində çoxsaylı erməni diasporu mövcuddur. Uzun onilliklər ərzində ermənilər həmin ölkələrin siyasi-ictimai fikrinə nüfuz etmiş, öz yalanlarını onlara qə-

Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici işlər nazirlərinin, müdafiə nazirlərinin danışmaları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, - onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, - o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etmədi. Özü istəyəydi, mənəcə, olardı. Çünki ona görə mən deyirəm, bugünkü Ərdəğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy, onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil".

Prezident İlham Əliyev ötən il noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə Respublikası rəsmi qaydada atəşkəsə nəzarət etmək işində rol oynayacaq və belə də oldu. Dövlət başçısı bunu regional əməkdaşlığın təzahürü, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzi kimi dəyərləndirmişdi. Artıq bu məqsədlə yanvar ayının 30-dan Ağdamda Türkiyə-Rusiya Mo-

nitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılıb və münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır. Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin fəaliyyəti region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir. Ən əsası Birgə Monitoring Mərkəzinin fəaliyyətə başlaması göstərir ki, Türkiyənin bütün iştirakı olmadan heç nə mümkün deyil.

Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir daha nümayiş olundu

44 günlük müharibədə Azərbaycan-Türkiyə qardaşlığı bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri isə hər yerdə Azərbaycan, Türkiyə, o cümlədən Azərbaycana dəstəyini ifadə edən Pakistan, İsrail, Ukrayna bayraqlarının dalğalanması idi. Binaların eyvanlarını, avtomobillərin şüşələrini, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi. Respublikamızın hər yerində Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının dalğalanması barədə jurnalistin sualına cavab verən Prezident İlham Əliyev bunu təbii və birliyin təəcəssümü kimi dəyərləndirdi: "Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sı-

naqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün nümunədir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır".

Azərbaycan Prezidentinin Türkiyə televiziya kanallarına verdiyi müsahibələrin ruhunda da bu qardaşlıq və dostluq münasibətləri aydın göründü. Bu müsahibələrin hər birində obyektivlik gözlənilməklə, Azərbaycanın haqq səsi ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qar-

daşlığı bir daha dünyaya bəyan olundu. Bayraqlarla bağlı sualı "CNN-Türk" televiziyaşının müxbiri də səsləndirdi və Prezident İlham Əliyev Türkiyə bayrağının Azərbaycan bayrağı qədər bizə əziz olduğunu dedi: "Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün tək-cə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların "Azərbaycan tək deyil" sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni, bu əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir".

Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı

Qızıl, gümüş, platin və sikkələr idxal gömrük rüsumundan azad edilib



Azərbaycana gətirilən işlənmiş və ya yarımıslənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənmiş və ya yarımıslənmiş və ya toz şəkildə platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliy-

yətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Eyni zamanda, zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkil-məmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda, rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna olmaqla digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Əhalinin pul köçürmələri: hansı ölkələrlə müsbət, hansılarla mənfi saldosu var

2020-ci il üzrə statistikaya baxdıqda məlum olur ki, Rusiya Federasiyası Azərbaycana fiziki şəxslər üzrə pul baratlarında daxilolmada ən yüksək həcmə malik olan ölkə olmaqla yanaşı, eləcə də ən çox köçürülmə olan ölkədir. RF ilə bu əməliyyatlarda Azərbaycanın müsbət saldosu (daxilolmalar köçürülməni üstələdikdə – bu tədiyə balansında qalıq/kəsir kimi də qeyd edilir) çox böyük göstəriciyə malikdir. RF siyahıda 457.67 milyon dollarla ilk pillədə, BƏƏ 27.14 milyon dollarla ikinci və Qazaxıstan 25.49 milyon dollarla üçüncü sıradadır. Fiziki şəxslərin pul baratları üzrə mənfi saldo (yəni, ölkədən xaricə pul köçürülmələri daxil olmaları üstələyir) üzrə lider isə Türkiyədir. Azərbaycandan Türkiyəyə 117.44 milyon dollar pul köçürüldüyü halda, bu ölkədən Azərbaycana cəmi 76.37 milyon dollar daxil olub. Bu səbəbdən də mənfi saldonun həcmi 41.06 milyon dollar təşkil edib. Sıralamanı Gürcüstan və Ukrayna tamamlayır.

Azərbaycandan xaricdən daxil olma və xaricə köçürülmə üzrə fiziki şəxslərin pul baratlarının saldosu, min ABŞ dolları (2020-ci il üzrə)				
No	Ölkə	Köçürülmə	Daxilolma	Saldo (+/-)
1	Rusiya Federasiyası	148,390	606,056	457,666
2	Birləşmiş Ərəb Əmirlikləri	5,399	32,544	27,145
3	Qazaxıstan	4,839	30,328	25,489
4	Almaniya	21,266	36,988	15,722
5	Qatar		13,908	13,908
6	Səudiyyə Ərəbistanı		13,529	13,529
7	Serbiya		11,974	11,974
8	Yaponiya		9,761	9,761
9	İsrail		8,896	8,896
10	İsveçrə	4,204	10,552	6,348
11	Kipr		5,647	5,647
12	Sloveniya		4,822	4,822
13	Ozbekeistan	2,820	7,490	4,670
14	İraq		4,195	4,195
15	İsveç		4,090	4,090
16	Qırğızıstan		3,478	3,478
17	Küveyt		3,295	3,295
18	Sinqapur		3,260	3,260
19	Amerika Birləşmiş Ştatları	50,894	53,358	2,464
20	Belarus	2,209	4,658	2,449
21	Birləşmiş Krallıq	25,198	26,592	1,394
22	Fransa	4,273	7,490	3,217
23	Avstriya	7,303	5,814	-1,489
24	Litva	1,581		-1,581
25	İrlandiya	1,729		-1,729
26	Kanada	7,027	5,232	-1,795
27	Hindistan	2,135		-2,135
28	Lüksemburq	3,060		-3,060
29	İspaniya	3,220		-3,220
30	Polşa	3,565		-3,565
31	İtaliya	3,910		-3,910
32	Cin	4,105		-4,105
33	Niderland	4,432		-4,432
34	Cexiya Respublikası	4,720		-4,720
35	Koreya Respublikası	5,338		-5,338
36	Ukrayna	22,516		-22,516
37	Gürcüstan	59,451	34,885	-24,566
38	Türkiyə	117,436	76,375	-41,061

“Bu il Azərbaycan iqtisadiyyatı 2,3% böyüyəcək”

“2021-ci ildə Azərbaycanda 2,3%, 2022-ci ildə isə 1,7% iqtisadi artım gözlənilir”. Bu proqnozla Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının aprel buraxılışında çıxış edib. Sənəddə həmçinin qeyd olunub ki, ötən il Azərbaycan iqtisadiyyatı 4,3% azalıb. Bundan başqa, Fond bəyan edib ki, bu il Azərbaycanda illik inflyasiya 3,5%, gələn il isə 3,2% olacaq. Ötən il bu göstərici 2,8% olub. IMF həmçinin 2021-ci ildə Azərbaycanda işsizlik səviy-



yəsinin azalacağını proqnozlaşdırır. 2020-ci ildə 6,5% təşkil etmiş

sözügedən göstəricinin bu il 5,8%, gələn il isə 5,7% olacağı gözlənilir.

Azərbaycanın ABŞ-a yönəldilmiş birbaşa investisiyalarının həcmi 3 dəfə çoxalıb



Azərbaycandan Amerika Birləşmiş Ştatlarına birbaşa investisiyaların həcmi kəskin, yəni 3 dəfə artıb. Banker.az xəbər verir ki, 2020-ci ildə ABŞ-a 118.06 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Bununla da ABŞ-ın Azərbaycanın xaricə yönəltmədiyi birbaşa investisiyada payı 13,8%-ə yüksəlib. Bu, öncəki ildə 2% idi.

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 36% artıb

Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmində Rusiya Federasiyasının payı 26,5%-ə yüksəlib. 2020-ci il ərzində Azərbaycandan RF-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi 148.39 milyon dollar təşkil edib. Bu barədə Mərkəzi Bankın hesabatında deyilir. Bu də əvvəlki illə müqayisədə 39 milyon dollar, yaxud 36% artım deməkdir. Qeyd edək ki, Azərbaycanın tədiyə balansında Rusiya Federasiyası üzrə pul baratları transferlərində 457.67 milyon müsbət saldo (yəni, daxil olma köçürülməni üstələyir) var. Ötən il RF-dən Azərbaycana fiziki şəxslərin 606.07 milyon dollar həcmində pul baratları daxil olub.



8-14 aprel 2021-ci il
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin «Günay Sığorta» ASC-nin 31 dekabr 2020-ci il tarixinə
31 dekabr 2020-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	6 531 879,00	5 268 154,00
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	278 710,00	393 235,00
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə və aktivləri:	4 158 367,00	4 544 193,00
dövlət qiymətli kağızları		4 544 193,00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	4 158 367,00	0,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsişçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	417 583,00	472 912,00
Cəmi uzunmüddətli aktivlər	11 386 539,00	10678494,00
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	8 288 939,88	21994719,57
birbaşa sığorta üzrə	143 563,00	6 522 060,00
təkrarsığorta əməliyyatları üzrə:	0,00	160 507,00
- təkrarsığortaçı üzrə		160 507,00
- təkrarsığortalı üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə	7 619 716,61	14691123,07
büdcə üzrə	391 204,27	491 666,00
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	20 000,00	3 587,50
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	114 456,00	125 776,00
Pul vəsaitləri və onların ekvivalentləri:	11 718 452,82	4 347 401,08
kassa	3 981,00	75,00
hesablaşma hesabı	8 336 765,57	814 652,29
valyuta hesabı	17 987,25	1 317 449,79
depozit hesablar	3 349 996,00	2 052 896,00
sair pul vəsaitləri	9 723,00	162 328,00
Qsamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	4 351 137,24	17 497 737,18
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	4 351 137,24	17497737,18
Sair qsamüddətli aktivlər:	9 477,00	7 068,30
gələcək hesabat dövrlərinin xərcləri verilmiş avanslar		
təhtəl hesablar	9 477,00	7 068,30
Sair aktivlər		
Cəmi qsamüddətli aktivlər	24368006,94	43846926,13
CƏMİ AKTİVLƏR	35754545,94	54525420,13

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	
	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	9 000 000,00	9 000 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	5 005 238,00	5 005 238,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat	5 005 238,00	5 005 238,00
digər kapital ehtiyatları		
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3 673 359,26	4 745 325,90
Hesabat dövründə xalis mənfəət (zərər)	1 880 630,33	1 918 934,10
Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	1 792 728,93	2 826 391,80
Elan edilmiş dividendlər		
Cəmi kapital	17678597,26	18750563,90
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	15042729,75	29694726,23
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-hayat sığortası sahəsi üzrə:	15042729,75	29694726,23
Qarşısalmına tədbirləri fondu	346 271,00	501 611,00
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	24 957,00	59 466,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	24 957,00	59 466,00
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	2 618 162,00	5 193 659,00
təkrarsığortaçı üzrə	2 618 162,00	5 193 659,00
təkrarsığortalı üzrə		
Təsişçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	18032119,75	35449462,23
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qsamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qsamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	43 828,93	325 394,00
əməyin ödənilməsi üzrə	43 690,00	199 417,00
büdcə üzrə		
sosial sığorta və təminat üzrə	138,93	125 977,00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair qsamüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təsişçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi qsamüddətli öhdəliklər	43 828,93	325 394,00
CƏMİ ÖHDƏLİKLƏR	18075948,68	35774856,23
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	35754545,94	54525420,13

Gəlirlər	Məbləğ	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
Əsas əməliyyat gəliri:	81 831 063,83	
birbaşa sığorta üzrə sığorta haqları	55 757 064,00	
təkrarsığorta üzrə təkrarsığorta haqları	0,00	
sığorta ödənişlərində	22 311 271,87	
təkrarsığortaçıların payı üzrə		
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar üzrə	3 762 727,96	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfəi)	-1 505 396,54	
İnvestisiya gəlirləri üzrə	192 320,02	
Subroqasiya gəlirləri	8 646,58	
Sair gəlirlər	1 575 736,00	
CƏMİ GƏLİRLƏR	82 102 369,89	
Xərclər		
Əsas əməliyyat xərcləri:	67 916 325,53	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	33 546 726,00	
qaytarılan sığorta haqları üzrə	38 331,00	
tənzimləmə xərcləri		
sığortalıya verilməmiş sığorta haqları üzrə	34 175 928,23	
qarşısalmına tədbirləri	155 340,30	
fonduna ayırmalar üzrə		
sığorta fəaliyyəti üzrə sair xərclər		
İşlərin aparılması xərcləri	9 868 346,26	
Sair xərclər	2 398 764,00	
CƏMİ XƏRCLƏR	80 183 435,79	
Maliyyə mənfəəti (zərəri)	1 918 934,10	
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi		
Vergiyöqulmədən əvvəl mənfəət (zərər)	1 918 934,10	
Mənfəət vergisi	0,00	
Hesabat dövründə xalis mənfəət (zərər)	1 918 934,10	

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Auditor rayi,Maliyyə Hesabatları və Qeydləri			
R Ə Y			
№- mjd/ydv4N4Q	30 mart 2021-ci il		
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə Heyətinə			
Biz Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra "Şirkət") 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatını, (rəqəmli gəlirə dair hesabatını, kapitəda dəyişiklikləri hesabatı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı, hətəle əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin külləsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlanmasını aparırıq.			
Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2020-ci il tarixinə Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə qismən edadlılık əks etdirir.			
Ray üçün əsaslar			
Biz auditli Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyətimiz əlavə olaraq hesabatıdır "Maliyyə Hesabatlarının Auditli və Qeydlər Məsuliyyəti" bəsləməsinə təsir edir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Pəşkar Mühasiblər üçün müəyyən etdiyi "Etika məccələsinin" (MBESS məccələsi) uyğun olaraq biz Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məccələsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlı və münasibdir.			
Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti			
Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, saxatkarlıq və ya xətarlər nəticəsində əhəmiyyətli təhrirlər olmadıqlı maliyyə hesabatların hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təkliləinə görə məsuliyyət daşıyır.			
Maliyyə hesabatlarının tərtibi zamanı rəhbərlik Şirkətin fəaliyyət göstərənək qəbilyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət fəaliyyəti əld cən məsələləri haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.			
Rəhbərlik Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.			
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti			
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, əhəmyyətli təhrirlər olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparırıq auditin əhəmiyyətli təhrirləri hər halda aşkar edəcəyinizə zəmanət vermir. Təhrirlər dəlilsizlik və ya			
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Auditor rayi,Maliyyə Hesabatları və Qeydləri			
səhvələr nəticəsində yaranı bilər və ayrılmış yaudı məcmu olaraq, istifadə edilən bələ maliyyə hesabatları əsasında qəbul edilənləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.			
" BUSINESS CONSULTING COMPANY " MMC-nin			
direktoru: Məmmədov Rəhman Hikmət oğlu			
M. Y.			
" BUSINESS CONSULTING COMPANY " MMC-nin			
auditoru: Məmmədov Rəhman Hikmət oğlu			
Bakı, Azərbaycan Respublikası			
30 mart 2021-ci il			

Bu il üçün EIA Azərbaycanada neft
hasilatı üzrə proqnozunu dəyişib

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə ABŞ-in Energetika Nazirliyinin Enerji İnformasiyalara Administrasiyası (EIA) "Short-Term Energy Outlook – April 2021" hesabatında xəbər verilir. Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,6% azalaraq dəyişib. Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu, daha

öncə mart ayında verilən proqnozla eynidir. Bu ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatının 730 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-nın mart hesabatında verilən proqnozdan 30 min barel və ya 3,94% azdır. Müvafiq olaraq bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə isə 30 min barel və ya 4,3% çoxdur. Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu

da daha əvvəlki proqnozla müqayisədə 40 min barel və ya 5,2% azdır. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 60 min barel və ya 8,95% çoxdur. Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun 770 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən mart ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 2,53% azdır. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 80 min barel və ya 11,6% çoxdur.



«Günay Sığorta» ASC-nin 31 dekabr 2020-ci il tarixinə
BALANS HESABATI

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	614 540,79	658 483,18
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlakla investisiyalar	3 884 191,76	3 694 079,12
Qeyri-maddi aktivlər	8 871,94	12 175,07
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	2 668 344,10	2 668 344,10
dövlət qiymətli kağızları	2 668 344,10	2 668 344,10
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsişçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	400 000,00	400 000,00
Cəmi uzunmüddətli aktivlər	7 575 948,59	7 433 081,47
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	573 342,88	891 091,55
birbaşa sığorta üzrə	304 873,35	742 619,71
təkrarsığorta əməliyyatları üzrə:	3 647,66	4 158,86
- təkrarsığortaçı üzrə	3 647,66	4 158,86
- təkrarsığortalı üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə		
büdcə üzrə		0,00
iddia tələbləri üzrə	33 840,66	62 173,23
işçi heyəti üzrə	230 981,21	82 139,75
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		
Pul vəsaitləri və onların ekvivalentləri:	6 094 553,16	6 158 075,27
kassa	0,00	0,00
hesablaşma hesabı	400 876,39	2 745 660,83
valyuta hesabı	26 594,75	1 709 878,31
depozit hesablar	5 446 000,00	1 676 000,00
sair pul vəsaitləri	221 082,02	26 536,13
Qsamüddətli maliyyə aktivləri:	0,00	0,00
dövlət qiymətli kağızları	0,00	0,00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	110 676,58	457 305,68
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	110 676,58	457 305,68
Sair qsamüddətli aktivlər:	0,00	0,00
gələcək hesabat dövrlərinin xərcləri verilmiş avanslar		
təhtəl hesablar		0,00
Sair aktivlər	65 530,81	26 143,27
Cəmi qsamüddətli aktivlər	6 844 103,43	7 532 616,48
CƏMİ AKTİVLƏR	14 420 052,02	14 965 697,95

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	
	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	7 700 000,00	7 700 000,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	542,00	542,00
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları	542,00	542,00
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	909 170,86	496 570,93
Hesabat dövründə xalis mənfəət (zərər)	719 502,17	324 733,20
Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	189 668,69	171 837,73
Elan edilmiş dividendlər		
Cəmi kapital	8 609 712,86	8 197 112,93
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	4 904 545,71	5 465 501,06
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-hayat sığortası sahəsi üzrə:	4 904 545,71	5 465 501,06
Qarşısalmına tədbirləri fondu	138 893,88	205 935,60
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	0,00	0,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:	0,00	0,00
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	61 748,75	404 353,27
təkrarsığortaçı üzrə	61 748,75	404 353,27
təkrarsığortalı üzrə		
Təsişçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0,00	0,00
Cəmi uzunmüddətli öhdəliklər	5 105 188,34	6 075 789,93
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qsamüddətli faiz xərcləri yaradan öhdəliklər	0,00	0,00
Qsamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	527 331,38	573 667,52
əməyin ödənilməsi üzrə	382,94	0,00

İQTİSADİYYAT

8-14 aprel 2021-ci il

«Atəşgah Sığorta Şirkəti» ASC-nin 31 dekabr 2020-ci il tarixinə «Atəşgah Həyat Sığorta Şirkəti» ASC-nin 31 dekabr 2020-ci il tarixinə

BALANS HESABATI

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	10 999 650,37	10 169 826,95
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	104 130,00	
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	498582,36	484 135,83
Təxirə salınmış vergi aktivləri		45 856,24
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	471 000,00	471 000,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları	471 000,00	471 000,00
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	130 000,00	130 000,00
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	41 875,13	65 686,38
Cəmi uzunmüddətli aktivlər	12 245 237,86	11 366 505,40
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	6 138 282,19	5 565 660,28
birbaşa sığorta üzrə	4 420 774,46	3 911 623,40
təkrarsığorta əməliyyatları üzrə:	579,81	149,86
- təkrarsığortaçı üzrə	579,81	149,86
- təkrarsığortalı üzrə	-	-
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə	1 615 206,54	1 607 286,72
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	101 721,38	46 600,30
Pul vasaitləri və onların ekvivalentləri:	15 181 155,33	11 713 897,09
kassa	13 694,69	8 590,60
hesablaşma hesabı	1 283 850,54	317 202,68
valyuta hesabı	67 310,18	47 028,48
depozit hesablar	13 131 000,00	10 780 000,00
sair pul vasaitləri	685 299,92	561 075,33
Qısamüddətli maliyyə aktivləri:	3 148 044,72	5 435 651,33
dövlət qiymətli kağızları	3 148 044,72	5 435 651,33
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	3 661 555,74	2 228 348,37
hayat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	3 661 555,74	2 228 348,37
Sair qısamüddətli aktivlər:	55 655,69	47 146,61
gələcək hesabət dövrlərinin xərcləri verilmiş avanslar	26 342,70	26 342,70
təhtə hesablar	27 181,38	20 726,91
Sair aktivlər	2 131,61	77,00
Cəmi qısamüddətli aktivlər	360 174,37	457 728,96
Cəmi AKTİVLƏR	28 544 868,04	25 448 432,64
CƏMI AKTİVLƏR	40 790 105,90	36 814 938,04

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	5 008 500,00	5 008 500,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	8 630 050,66	8 472 050,66
yenidən qiymətləndirilmə üzrə ehtiyat	8 630 050,66	8 472 050,66
digər kapital ehtiyatları		
Bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-728 227,63	2 462 483,94
Hesabat dövründə xalis mənfəət (zərər)	1 177 685,70	3 349 136,14
Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölişdürülməmiş mənfəət (ödənilməmiş zərər)	- 1905 913,33	-886 652,20
Elan edilmiş dividendlər		
Cəmi kapital	12 910 323,03	15 943 034,60
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	24 136 810,64	16 967 121,18
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-həyat sığortası sahəsi üzrə:	24 136 810,64	16 967 121,18
Qarşısalmına tədbirləri fondu	587 563,60	682 448,32
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri	176 842,56	
Kreditör borcları :	-	-
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:	-	-
gələcək hesabət dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	894 840,98	1 118 634,00
təkrarsığortaçı üzrə	894 840,98	1 101 636,08
təkrarsığortalı üzrə		16 997,92
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	25 796 057,78	18 768 203,50
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	1 642 856,91	1 811 739,69
əməyin ödənilməsi üzrə		
büdcə üzrə	63 421,63	727 118,22
sosial sığorta və təminat üzrə		65 099,84
digər məcburi ödənişlər üzrə	150 555,51	169 235,18
asılı təşkilatlar üzrə		
sair kreditörlər	1 428 879,77	850 286,45
Sair qısamüddətli öhdəliklər:	-	-
gələcək hesabət dövrünün gəlirləri alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	440 868,18	291 960,25
Cəmi qısamüddətli öhdəliklər	2 083 725,09	2 103 699,94
CƏMI ÖHDƏLİKLƏR	27 879 782,87	20 871 903,44
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	40 790 105,90	36 814 938,04

Gəlirlər	manatla	
	Məbləğ	
Əsas əməliyyat gəliri:	25 794 946,71	
birbaşa sığorta üzrə sığorta haqları	25 308 655,75	
təkrarsığorta üzrə təkrarsığorta haqları	-	
sığorta ödənişlərində	302 090,18	
təkrarsığortaçıların payı üzrə	184 200,78	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon müddələri	5 736 482,09	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	723 749,21	
İnvestisiya gəlirləri üzrə	339 772,87	
Subroqasiya gəlirləri	65 925,30	
Sair gəlirlər	32 660 876,18	
CƏMI GƏLİRLƏR	32 660 876,18	
Xərclər		
Əsas əməliyyat xərcləri:	17 985 737,55	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	14 323 301,70	
qaytarılan sığorta haqları üzrə	780 813,57	
tənzimləmə xərcləri	85 696,58	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	2 701 040,98	
qarşısalmına tədbirləri	94 884,72	
fonduna ayırmalar üzrə		
sığorta fəaliyyəti üzrə sair xərclər	10 141 828,45	
İşlərin aparılması xərcləri	568 553,06	
Sair xərclər	28 696 119,06	
CƏMI XƏRCLƏR	28 696 119,06	
Maliyyə mənfəəti (zərəri)	3 964 757,12	
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	3 964 757,12	
Vergiyöyülmədən əvvəl mənfəət (zərər)	3 964 757,12	
Mənfəət vergisi	615 620,98	
Hesabat dövründə xalis mənfəət (zərər)	3 349 136,14	

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

Göstəricilərin adları	Hesablan-mışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	615 620,98	104 328,73
Əlavə dəyər vergisi	10 480,56	25 539,76
Gəlir vergisi	643,70	
Əmlak vergisi	17 302,15	26 000,90
Torpaq vergisi	64,22	64,22
Aksizlər		
Ödəmə mənbəyində vergi (4%)	130 753,16	120 000,00
Sair vergilər	36 378,69	39 582,03
Sosial sığorta və təminat	817 919,36	749 600,00
Məcburi ödənişlər (0,3%)	180 680,28	104 695,99
İqtisadi sanksiyalar		



MÜSTƏQİL AUDİTORUN HESABATI

“Atəşgah Sığorta” ASC-nin rəhbərliyinin Ray

Biz “Atəşgah Sığorta” ASC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məqamı gəlir, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatmış il üçün pul vasaitlərinin bərkəti haqqında hesabatlandırma, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarını auditi aparmışıq.

Hesab etdik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatmış il üçün pul vasaitlərinin bərkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MİBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Maliyyə hesabatlarında görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti saxsıdır məsuliyəti.

Rəhbərlik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun olaraq hazırlamışdır və düzgün təqdim edilməsinə və rəhbərliyin fəaliyyəti, dələduzluq və ya səhvər nəticəsində əhəmiyyətli təhrif olmağı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığıda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadıqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhsilərlər dələduzluq və ya səhvər nəticəsində yaranan birlər və ayrı-ayrı xüsusi məqam olaraq istifadələrin bəla maliyyə hesabatları arasında qəbul edilənlər iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşkar mühakimə təqdim edirik və peşkar fəaliyyət nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirik, bu risklərə cavab verən audit prosedurlarını layihələndirdik, həyata keçirdik və rəhbərliyi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə etdik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrif aşkarlanmaq riski səhvər nəticəsindən daha yüksəkdir, çünki dələduzluq səhvlərinə, saxtakarlığa, qərəzlə bərkətlərə, hətta qeyri-üzvlüyə uyğun olmayan məlumatların və ya daxili nəzarəti kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair ray bildirmək məqsədi üçün olmaqdan qurtula, bu qərarlarda uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə daxili nəzarəti bəsa dəyirik.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların aqqlılaşmasını məntiqiliyin qiymətləndiririk.
- Mühasibat uçotunu fəaliyyət prinsiplərinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarını əsasında Cəmiyyəti fəaliyyəti fəaliyyət davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrə və ya şəraitlərə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarırdıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu halda nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqəli məlumatların aqqlılaşmasına diqqət yetirməliyik və ya bəla məlumatların aqqlılaşması kifayət olmadığı halda, rəhbərliyə dəyişikliyi etməliyik. Nəticələrimiz auditor hesabatımızda tərkibində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fəaliyyət prinsiplərinin dəyişdirilməsinə səbəb ola bilər.
- Məlumatların aqqlılaşması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında əksətili təqdim edilib-edilmədiyini qiymətləndirik.

Biz iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslər digər məsələlərə yanaşı auditin planlaşdırılmaı həcni və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit

apardığımız zaman daxili nəzarətdə aşkar edilməmiş əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyiniz təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlər, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

Iqtisadi subyektin idarə edilməsində cavabdeh olan səlahiyyəti şəxslərin nəzərinə çatdırılması qaydalarına əsasən, habelə müvafiq olduğunda əlaqəli quruma tədbirləri haqqında məlumat verməyinizə dair müvafiq etik normaların rəyini etmişlik.

BALANS HESABATI

AKTİVLƏR	manatla	
	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	4713392,41	4707968,03
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması	108 513,21	3 218,95
Daşınmaz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	336 737,44	317 201,83
Təxirə salınmış vergi aktivləri	70 071,24	40 093,41
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	100 000,00	100 000,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	100 000,00	100 000,00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər	42 683,78	33 911,19
Cəmi uzunmüddətli aktivlər	5371398,08	5202393,41
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	3614766,27	4532412,34
birbaşa sığorta üzrə	2258080,53	2964729,85
təkrarsığorta əməliyyatları üzrə:	12 246,77	8 196,10
- təkrarsığortaçı üzrə	4 388,23	337,56
- təkrarsığortalı üzrə	7 858,54	7 858,54
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə	1316647,66	1292758,77
işçi heyəti üzrə	20 910,00	6 653,00
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	6 881,31	33 208,52
Pul vasaitləri və onların ekvivalentləri:	76464950,94	44712612,49
kassa	2 798,51	14 391,19
hesablaşma hesabı	22465946,93	6793 014,84
valyuta hesabı	9 331 026,03	6 983 861,85
depozit hesablar	44654564,28	30909236,83
sair pul vasaitləri	10 615,19	12 107,78
Qısamüddətli maliyyə aktivləri:	11085680,13	14119311,13
dövlət qiymətli kağızları	11085680,13	14119311,13
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	626 780,02	676 278,10
hayat sığortası sahəsi üzrə	626 780,02	676 278,10
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	92 947,83	115 620,86
gələcək hesabət dövrlərinin xərcləri verilmiş avanslar	92 862,80	115 535,83
təhtə hesablar	85,03	85,03
Sair aktivlər	219 266,41	344 645,24
Cəmi qısamüddətli aktivlər	92104391,60	64500880,16
CƏMI AKTİVLƏR	97475789,68	69703273,57

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

8-14 aprel 2021-ci il

İqtisadçı alimin qeydləri

Koronavirus: nəticələr, sosial-iqtisadi inkişafda yeni meyillər



İBRAHİMOV İSLAM HACI oğlu, iqtisad elmləri doktoru, professor, Əməkdar kənd təsərrüfatı işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Düşüncələrim məni rahat buraxmır. Hadisələrin bu qədər böyük, əhatəli və miqyaslı olması məni çox narahat edirdi. Uzun müddət rahat, firavan həyat keçirən insanlar birdən-birə qarşılaşdığı faciənin böyüklüyünü hiss etdikdə, vaxtı ilə kitablardan oxuduğu, televiziyaadan gördüyü, insanlardan eşitdiyi hadisələrdən dəhşətli olduğunu dərk etməyə başlamışdılar. 2020-ci ildə özünü göstərən koronavirus infeksiyası cəmiyyətdə çox ağır vəziyyətin yaranmasına səbəb oldu. Hətta 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən də, nankor qonşumuz erməni işğalçılarından da ağır vəziyyət yaratdı. Müharibə vaxtı qarşıdakı düşməni görür, müdafiə olunur, ona qarşı tədbirlər hazırlayır, topla, tufənglə, tankla, təyərə ilə, raketlə hücum edir, tələfatlar törədilir. Ancaq indi gözə görünməyən, gizli yayılan koronavirus sürətlə yoluxan düşmən olmaqla dünyaya diz çökürdü, insanların kütəvi məhvinə səbəb oldu. İstəsək də, istəməsək də əzizlərimizlə, yaxınlarımızla uzun müddət görüşə bilmədik, yaxından ünsiyyət qurmaq mümkün olmadı. Bu dəhşətli virus 2019-cu ilin axırlarında Çinin Uhan şəhərində başladı və yer kürəsinin 215 ölkəsinə yayıldı. Milyonlarla insan - körpə, cavan, qoca virusa yoluxdu, 01 mart 2021-ci ildə 2,5 milyon nəfər həyatını itirdi. Lakin insanlar bu infeksiyaya biganə və məsuliyyətsiz

yanışdılar, qrip kimi fəsadlarla bərabər, quru öskürək, asqırma və hərarət baş qaldırdı, nəfəs yolu ilə yoluxub ölümə səbəb oldu. Bu virusa yoluxmamaq üçün ölkəmizdə vaxtında – mart ayının 3-də məcburi özünütəcrid, məsafə saxlama, evdə qalma və s. kimi sanitariya-gigiyena qaydaları müəyyən edildi. Koronavirus infeksiyasının yayılması ölkəmizdə bir çox hadisə və proseslərin dəyişdirilməsinə, mənfi halların aşkara çıxarılmasına və müsbət meyillərin əmələ gəlməsinə səbəb oldu. Qələmə aldığım bu sətirlər təcrid dövründə əldə etdiyim müşahidələrimdən, hadisələrə şəxsi baxışlarımdan, ana vətənə sevgi, milli ruhumuzun və daxili zənginliklərimizin formalaşmasını yeni istiqamətdə qəlbən görmək istəyimdən irəli gəlir. Ona görə də koronavirusla bağlı müsbət və mənfi təzadları qeyd etməklə fikirlərimi səmimi qəbul edəcəyinizi düşünürəm. Koronavirusa yoluxmaların qarşısını almaq və karantin nəzarəti yaratmaq üçün Respublika Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargahın göstərişlərinə əsasən vaxtaşırı qəbələyici tədbirlər görüldü, vətəndaşların bir-birinə əl verməklə salamlamaq, qucaqlaşmaq, öpmək kimi vərdisləri qadağan edildi. Belə bir müsbət meyil formalaşdı: məsafə saxlamaq, əyani təmaslardan qaçmaq, sosial müdafiə, sanitariya-gigiyena qaydaları müəyyən olundu

və onlara ciddi əməl edildi. Ona görə də bu dövrdə düşünülmüş sosial cəhətlər həzirləndi. Dəhşətli, qorxulu və çox sürətlə yayılan belə ilə birlikdə mübarizə aparmaq üçün bütün vətəndaşlara, uşaqlara gənclərə, xüsusən risk qrupu yüksək olan, yaşı 60-65-dən yuxarı olan yaşlara “Evdə qal”, “İdman et”, “Kitab oxu”, “Məsafə saxla”, “Evdə qal, özünü, ailəni, cəmiyyəti qoru” və s. kimi təbliğat kampaniyası aparıldı. Səhiyyə işçiləri, polislər, televiziya əməkdaşları, zəruri xidmət göstərən müəssisələrin işçiləri bu işə cəlb edildilər. Vətəndaş-dövlət həmrəyliyi artırıldı. Qabaqlayıcı və tövsiyə xarakterli kampaniya ölkəmizin hər bir vətəndaşının dövlətin yanında - birlikdə olması, insanların özünütəcrid etməsi, başqasının, ailəsinin virusa yoluxmasının qarşısının alınmasına zəmin yaratdı. Bu tədbirlər hər bir vətəndaşın özünün və cəmiyyətin sağlamlığına diqqət yetirməsinə imkan yaratdı, ərzaq məhsullarından düzgün və səmərəli istifadə etməyin zəruriliyini anladı. Hər kəsin bir-birinə yardım, kömək etməsi üçün aksiyaların keçirilməsi gücləndirildi, insanlar səfərbərliyə alındı. Bizim ata-babalarımızdan qalan hörmət, mərhəmət, qayğı, nəzakət kimi yüksək qiymətləndirilən normalar, insanı keyfiyyətlər özünü göstərdi. Parklardan, istirahət məkanlarından, işdən və s. evə gəldikdə, hər hansı iş gördükdə, marketlərdən məhsul alıb gətirdikdə və s. əllərini iyirmi saniyə sabunla yumaq, spirtli məhlulla dezinfeksiya etmək ənənəsi yaradıldı. Beləliklə, sanitariya-gigiyena qaydalarına əməl edənlərin sayı sürətlə artdı, kütləviləşdi.

Covid-19 pandemiyası vaxtı nağd hesablaşmalar, bildirişlər daha çox elektron sistemlə əvəzləndirildi, kartla, sifarişlə, qeyri-nağdsız alış-veriş genişləndirildi. Yəni, sifarişlə dərman, meyvə, tərəvəz, çörək və s. ərzaq məhsullarının çatdırılması xidməti inkişaf etdirildi. Biznesin bu sahəsi daha da inkişaf etdirilə bilər. Bunun üçün elektron alış-veriş barədə əhaliyə geniş məlumatlar verilməli, peşəkar, işini bacaran sosial işçilər, ixtisaslar formalaşdırılmalıdır. İstehlakçıların maarifləndirilməsinə, elektron xidmətlərdən istifadə etmələrinə, kartla ödənişlərə şərait yaradılmalı və bu işə diqqət artırılmalıdır.

Koronavirusa qarşı mübarizə şəraitində şəhər və rayonlararası səmimi nəqliyyatın və metroda gediş-gəlişin dayanandırılması, bəzi marşrutların məhdudlaşdırılması müsbət addımlardan biri hesab edilməlidir. Bu baxımdan əhali-

nin məsafə saxlamadan sıxlıq şəraitində hərəkəti qorxulu xəstəliyin sürətlə yayılmasına səbəb olardı. İnsanların vaxt və vəsait itkilərinə yol verməmək üçün yeni vərdislər, innovativ yanaşmalar, rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Hesab edirik ki, əvvəlcə Bakıda supermarketlərdən bir neçəsində xəzinədarlara nağd pul verilməsi əvəzinə birbaşa terminalara kartla ödənişin edilməsinə keçmək olar. Əhali marketdən ərzaq və s. məhsullar aldıqda ödəməni yalnız öz adına müvafiq kodu olan kartla ödəyəcəyini bilməlidir. Vərdişlər daha sonra digər iri ticarət mağazalarında da tətbiq edilərək genişləndirilə bilər. Başqa bir məsələyə diqqət yetirək. Koronavirus infeksiyası dövründə xüsusi karantin rejimində əhəlinin sıx toplanması, ünsiyyət qurması və s. üçün inzibati tənzimləmə qaydaları qoyulsa da, bəzi məsuliyyətsiz, biganə insanlar qonaq gedir, qonaq qəbul edir, yaxınları, qonşuları, qohumları ilə təmas qurur, onları ziyarət edirdilər. Sanki “Evdə qal” çağırışı tətilə, istirahətə çıxmaq kimi başa düşülür. Beləliklə, onlar öz qohumlarını, yaxınlarını, ətrafındakıları böyük təhlükə qarşısında qoyurdular. Karantin rejimi evdə qalıb özünütəcrid etməkdir, kütləvi xəstəliyin qarşısının alınmasıdır, kef məclisi təşkil etmək, şadlıqlar keçirmək demək deyil. Belə olmasa idi, Bakının bəzi rayonlarında, misal üçün Lənkəranda, Zərdabda, Goranboyda, Xaçmazda, Göyçayda, Tərtərdə, Gəncədə bir çox məsuliyyətsiz hərəkətlər baş verməzdi. Minlərlə vətəndaş heç bir əsas olmadan belə məsuliyyətsiz hərəkət etməklə yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə sui-istifadəyə yol verməzdi. Ölkədə on minlərlə insan icazəsiz hərəkət qadağan olunsaydı, maşınla qaydaları pozmuş, milyonlarla manat cərimələr ödəməklə məsuliyyətə cəlb olunmuşlar. Koronavirus yoluxması vaxtı ciddi qadağaların tətbiq olunmasına baxmayaraq, bəzi qeyri-formal işləyənlərin müqaviləsi olmadığı meydana çıxdı. Tikintidə, bəzi müəssisələrdə rəsmi müqaviləsi olmayan işləyən və vergidən yayınan (2018-ci ildə vergi nəzarəti tədbirləri ilə əlaqədar müəyyən olunmuşdu) xüsusi topdansatış obyektləri, market şəbəkələri, özəl tibb müəssisələri aşkar edilmişdir. Bəzi intizamsız, məsuliyyətsiz, biganə və cahil insanların kütləvi yoluxmaya və ölümə səbəb olan bu dəhşətli virusun mahiyyətini dərk etmədən, “mən sağlamlam”, “məna heç nə olmaz”, “mən qorxmuram”, - deyərək icazəsiz evdən

çıxır, yoluxucu xəstəliyi istər-istəməz qarşıdakı insanlara ötürürdülər. Ciddi özünütəcrid qaydalarına riayət etmədən küçələrdə, parklarda, digər məkanlarda gəzişir, danışanda, güləndə, ağlayanda və s. bir-birinə çox yaxın olur, özü də bilmədən virus daşıyıcısına, yayıcısına çevrilirlər.

Həyatımızı dəyişdirən, tərəqqini sürətləndirən çoxlu tədbirlər həyata keçirilir. Bu tədbirlər içində kütləvi təbliğat işləri, mətbuat, televiziya böyük rol oynayır. Ancaq televiziyalarda nümayiş etdirilən verilişlərdə insanların düşüncə və həyata baxış səviyyəsini korlayan bayağı, aşağı səviyyəli şoular göstərilir. Orada iştirak edənlərin bəzilərinin danışıqda nala-yıq və söyüşlə dolu ifadələr işlədilir. Belə millət antipodlarını koronavirus qədər təhlükəli, ağırlı, acınacaqlı informasiya virusları adlandıрмаq olar.

Çalışmaq lazımdır ki, verilişləri aparannlar, şou göstərənlər və tələşkənlər rəhbərliyi millətin mədəni-psixoloji vəziyyətinə təsir etməklə verilişləri tamaşaçılara hörmət ruhunda hazırlasınlar. İnsanların təfəkkürünü, həyat əməlini, ünsiyyət qurma formasını, düşüncə tərzini, insanlara, cəmiyyətə münasibətlərini dəyişdirməyə, yeniləşdirməyə sövq etsin.

Sosial şəbəkələrdə, televiziyaada incəsənət ustalarına, artistlərə, şoumenlərə həsr edilən verilişlərə, reklamlara daha çox yer verilir. Təbii ki, bir çox hallarda AzTV, İTV, Mədəniyyət TV, İdman TV istisnadır. Televiziyaada verilişə dəvət olunanlar, hətta bəzi aparıcılar oturuşuna, duruşuna, geyiminə, danışıqına fikir vermirlər. Hələ də çoxlu sayda əcnəbi dildə ifadələr işlədirlər. Çox vaxt aparıcıların ifadələri qırıqlı, yarımcıq qalır, müəhibinin sözüünü lazımsız yerə kəsir. Onların nə demək istədiklərini başa düşmək olmur. Aparıcılar müxtəlif pozalarla öz şəkillərini verməkdən çəkinmirlər. Rəhbərlik isə buna imkan verir. Hətta onların bir çoxu ailəsini, uşaqlarını, nəvələrini, evlərini, həyatlarını, partılarını, saç ustalarını, dərzişlərini, bağlarını, itini-pişiyni, var dövlətini reklam etməklə məşğulduurlar.


Geniş tamaşaçı kütləsinə bunların heç biri dəxli olmasa da, bunlar tez-tez təkrar olunur. Verilişlərin aparıcıları ailə məişət məsələlərini çox çıpaqlıqla ilə müzakirə edirlər (iqtisadiyyat, quruculuq, sosial problemimiz olduğu halda verilişlərə dəfələrlə eyni simalari - daha çox müğənniləri, incəsənət adamlarını dəvət edirlər), bəziləri aparıcıqlıq etmir, tələkəlik edirlər. (Davamı var...)

“Azəripek” ixracdan gəlirlərini 16 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripek” MMC 455 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib. Məlumatla görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 dəfə çoxdur. Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında “Azəripek” MMC 28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.



“Moody’s” Azərbaycanın kredit reytingini “Ba2” səviyyəsində təsdiq edib



“Moody’s” beynəlxalq reyting agentliyi Azərbaycanın kredit reytingini “Ba2” səviyyəsində təsdiq edib. Bu barədə agentliyə istinadən xəbər verilir. Məlumatla görə, qurum reyting üzrə proqnozunu isə “Sabit” dən “Müsbət”ə dəyişdirib.

Vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal Transformasiya Şurası vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək. Şüarın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir”. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, hazırda qarşılarında duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir. S.Həşimov şüarın yaradılmasının məqsədi və onun əsas fəaliyyət prinsipləri barədə danışarkən əlavə edib ki, əsas məqsədlərdən biri vergi idarəetməsinə sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir: “Bu məqsədlə Dövlət Vergi Xidmətinin informasiya



texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”.

O əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq. Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı fəaliyyətimizdə effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.

Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVIS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir

və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb, hazırda isə şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib. Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.

S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir: “Bu yanaşmanın həyata keçirilməsi həm də vergiödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”.

Qeyd edək ki, Rəqəmsal Transformasiya Şurasının yaradılmasına Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında qərar verilib.

Auditorlar Palatası – 25 il



Yarandığı gündən respublika həyatında çox mühüm hadisəyə çevrilən, səmərəli və bir o qədər də məsuliyyətli fəaliyyəti ilə seçilən Auditorlar Palatasının 25 yaşı tamam olur. Əsrin dördüdə birini arxada qoyan Palata bu illər ərzində Azərbaycan Respublikasında auditin formalaşdırılması, tənzimlənməsi, inkişafı və təkmilləşdirilməsi, müəssisələrin və auditorların maraqlarının qorunması istiqamətində çox faydalı işlər görmüşdür. Ötən 25 ildə Auditor-

lar Palatasının bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq mövcud qanunvericiliyin yaradılmasında, ölkədə zəngin audit mədəniyyətinin formalaşdırılmasında, auditin təbliği və yayılmasında müstəsna xidmətləri olmuşdur. Palata, həmçinin özünün Nizamnaməsində də bütün bu məsələlərə diqqətlə yanaşmış, beynəlxalq təcrübəyə əsaslanmışdır.

Böyük razılıq hissi və səmimiyyətlə qeyd edim ki, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatası arasında uzun illərdir sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Çoxsaylı beynəlxalq konfransların təşəbbüskarı olan Auditorlar Palatası ilə Aİİ arasında ki əməkdaşlıq və sıx əlaqə ildən-ilə artmaqda, sözügündən təşkilatların şəffaflıq, onun qorunması, təmini, kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması ilə bağlı birgə həyata keçirdiyi konfranslar, işıq üzü görünən ortaq nəşrlər öz miqyasına görə həm ölkə daxilində, həm də xaricində mühüm əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda, Auditorlar Palatasının geniş fəaliyyəti 1999-cu ildən nəşr edilən, həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet olan “İqtisadiyyat” qəzetində də daim işıqlan-

dırılır, Palatanın sədri Vahid Novruzovun mühüm hadisələr, ictimai xadimlər, elm adamları, iqtisadçı alimlər haqqında məqalələri mütəmadi olaraq “İqtisadiyyat” qəzetinin səhifələrində dərc edilir. Bundan əlavə, sıx əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq müxtəlif vaxtlarda Auditorlar Palatası və “İqtisadiyyat” qəzetinin birgə təşkilatçılığı ilə mühüm mövzulara həsr olunmuş dəyirmi masalar, konfranslar da təşkil olunmuşdur. Palatanın 25 illik uğurlu və səmərəli fəaliyyətində isə, heç şübhəsiz, yarandığı ilk gündən ona sədrlik edən iqtisad elmləri doktoru, professor Vahid Novruzovun böyük əməyi vardır. Vahid müəllim hər zaman qarşısına qoyulan vəzifələri layiqincə icra etmiş, ölkə prezidentinin vacib tapşırığı və tövsiyələrinin icrasını, şəffaf biznes mühitinin formalaşmasını özünün əsas vəzifələri kimi müəyyənləşdirmişdir. Məhz Vahid Novruzovun səyi nəticəsində Palata 1999-cu ildə MDB məkanında ilk dəfə Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsinin yaradılmasına nail olmuşdur.

Elə bütün bunların nəticəsidir ki, Auditorlar Pa-

latasının fəaliyyəti ölkə rəhbərliyinin də diqqətindən yayınmamış, Prezident İlham Əliyevin 2011-ci il 15 sentyabr və 2016-cı il 4 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası işçilərinin və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Eyni zamanda, ölkə prezidentinin 2020-ci il 6 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Novruzov “Şöhrət” ordeninə layiq görülmüşdür.

Mən də respublika həyatında 25 il ərzində mühüm işlər görmüş, ölkəmiz üçün vacib olan addımların atılmasında iştirak etmiş Auditorlar Palatasına müvəffəqiyyətlər diləyir, müstəqil Azərbaycan Respublikasının uğurlu inkişafı naminə səmərəli fəaliyyətində nailiyyətlər arzulayıram.

Ziyad Səmədzadə,
Azərbaycan İqtisadçılar İttifaqının sədri,
Milli Məclisin deputatı, akademik

«İqtisadiyyat» qəzeti

Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə həsr olunmuş onlayn tədbir keçirilmişdir



Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış və 1996-cı il 5 aprel tarixindən fəaliyyətə başlamış Azərbaycan Respublikası Auditorlar Palatasının 25 ili tamam olur. Bu münasibətlə 2021-ci il 5 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyinə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirə başlamamışdan öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etdilər.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq, qonaqları salamladı və “Azərbaycan audit - 25 ildə” mövzusunda məruzə söyləmək üçün sözü Palatanın sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzova verdi. V.Novruzov geniş məruzə ilə çıxış edərək, “Auditor xidməti haqqında” qanunun qəbul edilməsinin və ölkədə audit sisteminin formalaşmasının bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir: “Azərbaycanda mükəmməl maliyyə nəzarəti sisteminin yaradılması və mövcud nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması Ulu Öndərimizin dövlət quruculuğu siyasətində

daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Bu yerdə Azərbaycan cəmiyyətində şəffaflığın bərqərar olunması sahəsində “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli fərman və “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı

bu dövrdə auditin hüquqi qanunvericilik bazası təkmilləşdirilmiş, audit ölkənin iqtisadi və ictimai həyatında möhkəmlənmiş, Azərbaycan auditinin beynəlxalq qurumlar tərəfindən tanınması və xarici əlaqələrinin güclənməsi baş vermişdir və bu sahədə iş indi də davam etdirilməkdədir”, - deyər bildirmişdir. O, eyni zamanda, xüsusi olaraq, ölkə prezidentinin auditə verdiyi dəstəkdən və Palatanın bir sıra əməkdaşlarının və üzvlərinin əməyinin qiymətləndirilməsindən bəhs etmişdir: “Ölkəmizdə auditin yaranması və bərqərar olması Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin, inkişafı və beynəlxalq arenaya çıxması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki dünyanın heç bir ölkəsində belə mükəmməl hazırlanmış uzunömürlü, beynəlxalq maliyyə qurumları və xarici həmkarlarımız tərəfindən yüksək dəyərləndirilmiş və dünyada getdikcə model qanun səviyyəsində qəbul edilməyə başlamış nə audit qanunvericiliyi var,

ləməyə sövq edir”. Palata sədri perspektivdə nəzərdə tutulan işlərdən cə qarşıda duran vəzifələrdən də söz açmışdır: “Azərbaycanda auditin 25 illik inkişaf təcrübəsi audit sistemində bəzi məsələlərin də təxirə salınmadan həllini zəruri edir. Belə ki, bazar infrastrukturunu olmaq etibarilə milli iqtisadiyyatın, ilk növbədə sahibkarlığın inkişafına töhfəsini daha da artırmaq üçün auditor

baycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov,



mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncam xüsusi qeyd olunmalıdır”. Palatanın son 25 ildə gördüyü işlərdən və ölkəmizdə auditin inkişafından danışan Vahid Novruzov, “Azərbaycanda auditin keyfiyyətə yeni inkişaf mərhələsi 2003-cü ildən indiyə qədərki dövrü əhatə edir. Məhz

nə də dövlət və ya hökumət başçısı səviyyəsində göstərilən diqqət və qayğı. Bunun bariz nümunəsi kimi Auditorlar Palatasının üzvləri və əməkdaşlarının yüksək dövlət təltiflərinə layiq görülməsi ölkə auditorlarını bir daha ruhlandırmaqla bərabər, üzərimizə düşən vəzifələri yeni dövrün çağırışları tələbindən daha məsuliyyətlə iş-

xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayışa sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Beynəlxalq audit praktikasında istifadə olunan fəaliyyət növlərinin və metodlarının geniş təbiiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir.”

Sonra Auditorlar Palatasının 25 illiyinə həsr edilmiş “Azərbaycan audit - 25” sənədli filmi nümayiş etdirildi və yubileyə əlaqədar yerli və xarici qurumlardan daxil olmuş təbriklərin siyahısı oxundu. Tədbirdə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”-ın sədri, Azərbaycan Koooperasiya Universitetinin rektoru, Azər-

AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi”nin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Auditorlar Palatası Şurasının üzvü, “Ernst & Yanq Holdingş (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Azərbaycan Mühəsiblər və Risk Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri Günay Şahbazova, Auditorlar Palatasının üzvü, “LŞ Audit” MMC-nin direktoru Fərhəddin Hüseynov Palatanın yubileyi ilə əlaqədar təbrik nitqi söyləyərək öz ürək sözlərini bildirdilər. Tədbirin sonunda Azərbaycan auditorları adından Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olundu.

8-14 aprel 2021-ci il

«Odlar Yurdu Sığorta Brokeri» MMC-nin 31 dekabr 2020-ci il tarixinə

BALANS HESABATI

	manatla	
A K T İ V L Ə R	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	127810,55	93432,77
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	18894,4	15854,77
Təxirə salınmış vergi aktivləri	2122,5	336,39
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisiçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	148827,45	109623,93
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	38054,77	32049,71
birbaşa sığorta üzrə		
təkrarsığorta əməliyyatları üzrə :		
- təkrarsığortaçı üzrə		
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	38054,77	32049,71
Pul vəsaitləri və onların ekvivalentləri:	735,87	377,28
kassa		
hesablaşma hesabı	735,87	377,28
valyuta hesabı		
depozit hesablar		
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında		
təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	0	0,00
gələcək hesabat dövrlərinin xərcləri verilmiş avanslar		
təhtəl hesablar		
Sair aktivlər	2644,24	1144,24
Cəmi qısamüddətli aktivlər	41434,88	33571,23
CƏMİ AKTİVLƏR	190262,33	143195,16

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	10,00	10,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-360670,14	-496689,71
Hesabat dövründə xalis mənfəət (zərər)	-214442,25	-136019,57
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-146227,89	-360670,14
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	-360660,14	-496679,71
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:		
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-hayat sığortası sahəsi üzrə:		
Qarşısalmıma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri	0	0,00
Kreditör borcları :	0,00	0,00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar	0,00	
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:		
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə		
Təsisiçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	0	0,00
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	126557,03	99711,00
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	95814,96	91589,39
əməyin ödənilməsi üzrə	31465,25	36970,62
büdcə üzrə	2136,49	2111,87
sosial sığorta və təminat üzrə	28742,82	29160,31
digər məcburi ödənişlər üzrə	0,00	0,00
asılı təşkilatlar üzrə	0	0
sair kreditorlar	33470,4	23346,59
Sair qısamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təsisiçi və ya səhmdarlarla hesablaşmalar	328550,48	448574,48
Sair öhdəliklər		
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	550922,47	639874,87
CƏMİ ÖHDƏLİKLƏR	550922,47	639874,87
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	190262,33	143195,16

Gəlirlər	manatla
	Məbləğ
Əsas əməliyyat gəliri:	
birbaşa sığorta üzrə	
sığorta haqları	
təkrarsığorta üzrə	
təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzlar üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	
İnvestisiya gəlirləri üzrə	
Subroqasiya gəlirləri	
Sair gəlirlər	508418,45
CƏMİ GƏLİRLƏR	508418,45
Xərclər	
Əsas əməliyyat xərcləri:	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	
qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	
qarşısalmıma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	644438,02
Sair xərclər	
CƏMİ XƏRCLƏR	644438,02
Maliyyə mənfəəti (zərəri)	-136019,57
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiçəkilmədən əvvəl mənfəət (zərər)	-136019,57
Mənfəət vergisi	
Hesabat dövründə xalis mənfəət (zərər)	-136019,57

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR		
manatla		
Göstəricilərin adları	Hesablan-mışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	0,00	0,00
Əlavə dəyər vergisi	0,00	0,00
Gəlir vergisi	0,00	0,00
Əmək vergisi	1036,60	1222,74
Torpaq vergisi	0,00	0,00
Aksizlər	0,00	0,00
Ödəmə mənbəyində vergi (14%)÷10%	7109,20	7065,04
Sair vergilər	0,00	0,00
Sosial sığorta və təminat (22%)	73554,41	78375,41
Məcburi ödənişlər (3%)	26556,21	29542,65
Məcburi ödənişlər (0.5%)	4013,04	4140,71
İqtisadi sanksiyalar	0,00	0,00

FOTİVEV ÜZEYİR

SORBOST AUDITOR

MÜSTƏQİL AUDİTORUN HESABATI
ODLAR YURDU SİĞORTA BROKERİ MƏHƏD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN
TƏSİSÇİSİ VƏ RƏHBƏRLİYİNƏ
XÜSUSİ TƏYİNATLI MALİYYƏ HESABATLARININ AUDİTİ ÜZRƏ HESABAT

Rəy

Biz Odlar Yurdu Sığorta Brokeri Məhədd Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "Müassisə") 6-11-ci səhifələrdə təqdim olunan 31 dekabr 2020-ci il tarixi Müassisə balans, Mənfəət və zərər haqqında hesabat, Bütçəyə və bütçədən kənar icazələr haqqında hesabat, İşlərin aparılması haqqında hesabatdan ibarət xüsusi təyinatlı maliyyə hesabatlarının auditiini apararaq.

Bizim rəyimizlə, əlavə edilmiş xüsusi təyinatlı maliyyə hesabatları Müassisənin 31 dekabr 2020-ci il tarixi maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üçün maliyyə rəticləri və pul vəsaitlərinin axınlarını Azərbaycan Respublikasının qanunvericiliyinə tələblərinə uyğun olaraq bütün əməliyyatlı aspektlərdə düzgün və ədalətli əks etdirir.

Düqiyyət çıxan məsələlər

Fəaliyyətin davamlılığı

Mən xüsusi təyinatlı maliyyə hesabatlarının auditi zamanı COVID-19 pandemiyasının yayılması və bunun iqtisadi nəticələri ilə bağlı Müassisənin fəaliyyətinin fəaliyyətində təsir edən əməliyyatlı risk amillərini diqqətə cəlb etmişəm. Müassisənin rəhbərliyi bu riskləri davamlı olaraq qiymətləndirir və hesabat tarixində həmin amillərin təsiri düzəliş tələb etməyən hadisələr kimi təsnifləşdirilmişdir. Audit rəyi haqqında təsdiqləmə müddətində olan şərtlər və amillər nəzərə alınmaqla fəaliyyətin davamlılığı prinsipini əsaslandırmaq üçün və qeyd olunan şərtlərdən qaynaqlanan məsələlərə bağlı olaraq audit rəyimizdə qırt qərar qəbul edirik.

Rəy üçün əsas

Biz audit Rəhbərliyi Audit Standartlarına ("BAS") uyğun aparırıq. Bu standartlar qərarşısında bizim məsuliyyətimiz audit hesabatlarının Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti bəsləməsinə təsir etmirlidir. Biz Təqdirat Müassisənin üçün Mühasibləri Rəhbərliyi Ehtisab Standartları Sərəməsinə dərc etdiyi Mühasibləri Ehtisab Məcəlləsi (IESBA Məcəlləsi) ilə yanaşı, Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi ilə bağlı qüvvədə olan tələblərə uyğun olaraq müstəqil və biz digər etiki tələblərə bağlı məsuliyyətimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun yerinə yetiririk.

Biz rəyimizi əsaslandırmaq üçün kifayət qədər və uyğun sübutlar topladıqımıza inanırıq.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri, bizim peşakar mülahiməmizə əsasən cari dövrün xüsusi təyinatlı maliyyə hesabatlarının auditi zamanı əməliyyatlı kəsdə olan məsələlərdir. Bu məsələlər bütüvlüklə xüsusi təyinatlı maliyyə hesabatlarının auditi nəticəsində cavablandırılmışdır və ona görə də rəyimizi formalaşdırmaq zaman bu məsələlər üzərində ayrıca rəy veririk.

Maliyyə hesabatları üçün Rəhbərliyin məsuliyyəti

Rəhbərlik, Azərbaycan Respublikasının qanunvericiliyinə tələblərinə uyğun olaraq düzgün və ədalətli əks etdirən xüsusi təyinatlı maliyyə hesabatlarının hazırlaması və fəaliyyətə və salıvları nəticəsində yaranan təhdirləri olmayan maliyyə hesabatlarının hazırlanmasını təmin edən dəxli nəzarəti təqdim edir.

Xüsusi təyinatlı Maliyyə hesabatlarının hazırlaması zamanı Rəhbərlik Müassisənin davamlı fəaliyyət göstərmək imkanlarını qiymətləndirməsi və davamlı fəaliyyəti bağlı məsələləri aqılamlıq, Müassisənin ləğvi etmək niyyətinin olmadığı və ya təbiiq edilməsi nəticəsində hallar itisina olmaqla, davamlı fəaliyyətinə əsaslanan uçot sistemi qurulması üçün məsuliyyət daşıyır.

Rəhbərlik Müassisənin maliyyə hesabatlarını prosesinin idarə edilməsi üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi ilə bağlı auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz xüsusi təyinatlı maliyyə hesabatlarında bütüvlüklə fəaliyyətə və ya salıvları nəticəsində yaranan təhdirlərin olmasına ilə bağlı əlaqədar amillər və rəyimizi özünə daxil edən audit hesabatının verməkdir. Ağlabatan amillər yüksək dərəcədə əminlikdir, lakin BAS uyğun olaraq aparılmış auditi həmişə əməliyyatlı təhdirlər aqır edəcəyinə təminat verir. Təhdirlər fəaliyyətə və salıvları nəticəsində yaranan risklər və fəaliyyətə uyğun olaraq aparılmış maliyyə hesabatlarına əsaslanan əməliyyatlı təhdirlər qərarlara təsir etdiyi hallarda əməliyyatlı hesab edilir.

BAS-a uyğun olaraq aparılmış auditin təhlisi hissəsi kimi audit zamanı biz peşakar mülahimə və ehtiyatlıq rəyimizə edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fəaliyyətə və salıvları nəticəsində yaranan əməliyyatlı təhdirlər riskini müəyyən edir və qiymətləndirir, bu riskləri cavab verən audit prosedurlarını hazırlayır, həyata keçirir və rəyimiz üçün əsas verən kifayət qədər və uyğun sübutlar toplayır. Fəaliyyətə və salıvları nəticəsində yaranan təhdirlər olmasın riski salıvlardan yaranan təhdirlər aqır edilməsinə riskindən yüksəkdir, çünki fəaliyyətə və salıvlara, saxtaqlar, qəsdən təhdirlər, yalan məlumat və ya digər nəzərdən yayınan kəpəklər hallarına əhatə edir.

BAS-a uyğun olaraq aparılmış auditin təhlisi hissəsi kimi audit zamanı biz peşakar mülahimə və ehtiyatlıq rəyimizə edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fəaliyyətə və salıvları nəticəsində yaranan əməliyyatlı təhdirlər riskini müəyyən edir və qiymətləndirir, bu riskləri cavab verən audit prosedurlarını hazırlayır, həyata keçirir və rəyimiz üçün əsas verən kifayət qədər və uyğun sübutlar toplayır. Fəaliyyətə və salıvları nəticəsində yaranan təhdirlər olmasın riski salıvlardan yaranan təhdirlər aqır edilməsinə riskindən yüksəkdir, çünki fəaliyyətə və salıvlara, saxtaqlar, qəsdən təhdirlər, yalan məlumat və ya digər nəzərdən yayınan kəpəklər hallarına əhatə edir.

Biz həmçinin rəhbərliklə müdaxiləliklə bağlı müvafiq etiki tələblərə əhatə etməyimizlə əlaqədar bəyanat təqdim edirik və onlara müdaxiləliklə təsir etməli olunan bütün əlaqələr və digər məsələlər, müvafiq olduğu hallarda bu onları qarşımaq üçün həyata keçirilən təhdirləri müzakirə edirik. Rəhbərliklə müzakirə edilməmiş məsələlərin təhlisindən cari dövrün maliyyə hesabatlarının auditi zamanı müdaxiləliklə əhatə olunan məsələləri müəyyən edirik və ona görə də bu məsələlər əsas audit məsələləridir. Qanunvericilik həmin məsələləri icmalayaraq aqılamlıq məsələlərinə qəsdən uyğun hesab etməyimiz hallarına bəzi, Biz həmin məsələləri audit hesabatında aqılamlıq.

Digər məsələlər

Rəy daxil olmaqla, bu hesabat yalnız Müassisənin təsisiçi, rəhbərliyi və bu sahədə tənzimləyici dövlət orqanlarına təqdim edilmək üçün hazırlanmışdır və digər məqsədlər üçün istifadə edilməz. Bu rəyi verməkdə biz və ya digər məqsədlər üçün hesabat əldə edən qərar qəsdən hər hansısa məqsədlə qəbul etmək və ya qəbul etmək öhdəliyinin olmadığını bildirik.

Bu müdaxiləlik audit hesabatının hazırlanması ilə nəticələnən audit tapşırığı üzrə məsul şəxs Üzeyir Fotiyevdir.

Fotiyev Üzeyir

Sorbost auditor

30 mart 2021

DeFi maliyyəsi hazırda blokçeyn

və kriptovalyuta sənayesinin sürətlə inkişaf edən və ən çox müzakirə edilən sektorlarından biridir. DeFi (Decentralization Finance) blokçeyn texnologiyası əsasında qurulmuş xidmətlər və təbiiqetmələr şəklində olan maliyyə alətləridir. Mərkəzləşdirilməmiş maliyyənin əsas vəzifəsi bank sektoruna alternativ olmaq və mövcud maliyyə sisteminin ənənəvi texnologiyalarını açıq mənbəli protokollarla əvəzləşdirməkdir. DeFi-nin hədəfi beynəlxalq bank sistemini müstəqil və daha şəffaf etməkdir. 2008-ci ildəki global maliyyə böhranından sonra müasir maliyyə sisteminə etibar məsələsi xüsusilə kəskinləşdi. Xüsusilə, müəyyən siyasətə təbə olan bir qrup insan tərəfindən idarə olunan banklara inam azaldı. İdarəetmədə insan faktorunun olması isə bacarıqsız menecment, səhv proqnozlaşdırma və korrupsiya risklərini artırır. Maliyyə böhranı ənənəvi maliyyə sisteminin çatışmazlıqlarını üzə çıxardı və mərkəzi idarəetməsi olmayan bir maliyyə sisteminin yaradılmasına zəmin yaratdı.

Mərkəzləşdirilməmiş maliyyə (və ya sadəcə DeFi) blokçeyn şəbəkələri əsasında qurulmuş maliyyə təbiiqetmələri ekosistemində istinad edir. DeFi müstəqil bir məhsul və ya şirkət deyil, banklar, sığorta şirkətləri, istiqraz və pul bazarları kimi maliyyə qurumlarını əvəz edən məhsul və xidmətlər toplusudur. İdeya ondan ibarətdir ki, internetə çıxışı olan istənilən şəxs vasitəçi olmadan borc almaq, borc vermək və digər maliyyə xidmətlərindən istifadə etmək imkanı əldə etsin. Mərkəzi idarəetməsi olmayan maliyyə təbiiqləri istifadəçilərə xidmətlərini birləşdirmək üçün əlavə imkanlar da yaradır. DeFi mərkəzləşdirilməmiş sistemlərə və şəbəkələrə əsaslanan yeni maliyyə alətləri dəsti kimi müəyyən edilə bilər. Onu hazırda əsasən blokçeyn və ethereum smart müqavilələrdən istifadə edən bir platforma kimi düşünmək olar. Bəzən bu uyğunlaşma səbəbindən DeFi təbiiqlərlərinə pul "LEGO"-ları da adlandırılır. DeFi internet və blokçeyn texnologiyasının yaratdığı imkanlar əsasında mümkün olan ən optimal maliyyə sistemi mühitinin yaradılması üçün 2 əsas xüsusiyyətə malikdir:

1. Mərkəzsizləşdirmə və özünüidarəetmə. DeFi-də mərkəzləşdirilmiş idarəetmə strukturları yoxdur. Biznes əməliyyatları aparmaq qaydaları iştirakçı tərəflər arasında əvvəlcədən smart müqavilələrdə qeyd edilir. DeFi protokolları kod sətri kimi yazılır və hər bir şəbəkə iştirakçılarına ayrı-seçkilik etmədən bərabər münasibət göstərdiyindən kodu əldə etmək mümkün deyil. Kod tam olaraq proqramlaşdırılmışdır kimi işləyir və hər hansı bir səhv aşkarlarsa, bu, tez bir zamanda ortaya çıxacaqdır. Smart müqavilə işə salındıqdan sonra DeFi təbiiqi minimal dərəcədə insan müdaxiləsi və ya ümumiyyətə qraşdan müdaxilə olmadan öz-özünə işləyə bilər.

2. Şəffaflıq və əlçatanlıq. Dünya Bankının hesablamalarına əsasən, hazırda dünyada 1,7 milyarddan çox insanın heç bir maliyyə təşkilatında hesabı yoxdur. Bunlar əsasən aşağı gəlirli insanlardır və bank hesabının olmamasının əsas səbəbləri yoxsulluq, coğrafi çətinlik və banklara etibar məsələləridir. DeFi isə bu 1,7 milyard insanın maliyyə resurslarına çıxış imkanlarını asanlaşdırma potensialına malikdir. Mərkəzləşdirilməmiş maliyyə təbiiqlərlərinə daxil olmaq üçün mobil telefon və internet bağlantısı kifayət edir. DeFi coğrafi mövqeyindən və siyasi baxışlarından asılı olmayaraq, hər kəs üçün sərfəli maliyyə resurslarına çıxışı təmin edir. DeFi protokollarının mənbə kodu şəffafdır və audit üçün açıqdır. Bü-



tün əməliyyatlar publik xarakter daşıyır. Bu faktor smart müqavilənin funksionallığını anlamğa və səhvləri operativ müəyyən etməyə imkan verir. DeFi ekosistemində istənilən şəxs müstəqil olaraq təbiiq yarada və istifadə edə bilər. Ənənəvi maliyyə sektorundan fərqli olaraq burada mürəkkəb formaların doldurulmasını tələb edən hər hansı tənzimləyici və ya nəzarətçilər yoxdur. İstifadəçilər elektron cüzdanlar vasitəsi ilə birbaşa smart müqavilələrlə inteqrasiya olunur. Ənənəvi maliyyə sistemi banklara və mübahisəli məsələlərin həllini təmin edən məhkəmələrə əsaslanır. DeFi-də isə məhkəmə və digər vasitəçilər ehtiyac yoxdur. Smart müqavilələr mümkün olan hər bir mübahisənin həllini qabaqcadan müəyyənləşdirir və istifadəçilər də öz növbəsində bütün vəsaitlərini nəzarət altında saxlayırlar. Bitcoin və ethereum DeFi-nin ilk təbiiqlərləridir. Hər iki kriptovalyuta mərkəzləşdirilmiş idarəetmə sistemi olmayan böyük kompüter şəbəkələri tərəfindən idarə olunur. Bitcoin bir çox investör tərəfindən inflyasiyadan qorunmaq üçün investisiya alət kimi istifadə edilir. Ethereum isə startuplar üçün kollektiv maliyyəyələşdirmə üçün faydalı vasitədir. İlk DeFi təbiiqi Rune Christensen tərəfindən qurulan MakerDAO-dur. MakerDAO ethereum blokçeynində əsaslanan və hər hansı bir vasitəçi olmadan rəqəmsal aktivlərin depozitə götürülməsi və kreditləşməsi üçün yaradılmış bir xidmətdir. MakerDAO smart müqavilə və kreditlərin dəyərini tənzimləyən iki (DAI və MKR) valyutadan ibarətdir. Hazırda DeFi segmentinin bazar kapitalizasiyası 8 milyard dollarla ümumi kriptovalyuta bazarının 2,5%-ni təşkil edir. DeFi üzrə bazar həcmi və ya bazar kapitalizasiyası deyərək müvafiq protokolların təminatı (girov) kimi smart müqavilələrdə saxlanılan vəsaitin miqdarı və protokolların idarə edilməsində sə vermək hüququ verən tokenlərin dəyəri kimi başa düşülür. DeFi bazarının kapitalizasiyasını daima yeniləyən və əsas kateqoriyaları təqdim edən ən yaxşı barometr DeFiPulse.com saytıdır.

Treyderlər və investorlar arasında ən populyar olan DeFi tokenlər bunlardır: Chainlink (LINK), yEarn Finance (YFI), Aave (LEND), Maker (MKR), Synthetix (SNX), Compound (COMP) və Wrapped BTC (WBTC). 2020-ci ilin əvvəlindən başlayaraq bu tokenlərin dəyəri və birjələrdəki ticarət həcmi dəfələrlə artmışdır. Buna misal olaraq yEarn Finance (YFI) tokenini göstərmək olar. Cari ilin iyulun 18-də yaradılarkən dəyəri 32 dollar olan bu token martın 30-u 36.160 dollara qədər dəyər qazandı. DeFi maliyyəsinin əsas üstün cəhətləri:

- DeFi təbiiqlərinin əsas üstünlüyü adındadır – mərkəzsizləşdirmə! Bunun sayəsində ekosistem üzərində nəzarət istifadəçilər arasında bərabər paylanır. Həddindən artıq tənzimləmə və vasitəçi yoxdur, əməliyyatlar şəffaf və sürətli icra olunur;
- DeFi təbiiqləri səssərmə və smart müqavilələr ilə idarə olunur.

temdə tərəflər arasında "oyun" qaydalarını yaratmağa imkan yaradır və qəbul edilmiş qanunun aliliyini təmin edir;

- Açıq mənbə. Opensource protokollarından istifadə edən xidmətlər hazırda daha etibarlı hesab edilir. Onları asanlıqla yoxlamaq, yenidən işləmək və digər xidmətlərlə inteqrasiya etmək olar.

DeFi-nin maliyyə konsepsiyası rəqəmsal aktivlərin global maliyyə bazarına inteqrasiyasını asanlaşdırmaqla ənənəvi maliyyə və siyasi sistemlərdən təsirlənməyən maliyyə xidmətləri təqdim etməyi hədəfləyir. Bu, daha şəffaf maliyyə sistemi yaratmağa və istifadəçilərə irqi, dini, yaş, siyasi və coğrafi mövqeyinə görə heç bir məhdudiyyət qoyulmadan müxtəlif maliyyə alətlərindən istifadə etmək imkanı yaradacaq. DeFi bazarının necə inkişaf edəcəyini zaman göstəracək. Bitcoin 2009-cu ildə maliyyə böhranına cavab olaraq yaradılmışdırsa, DeFi 2020-ci ildə koronavirus pandemiyasının təsirinə azaltmaq bəhanəsi ilə mərkəzi bankların kütləvi pul çap etməsinə qarşı mübarizə elementi kimi də çıxış edə bilər.

Risklər. Hazırda DeFi maliyyə bazarına aqressiv şəkildə kapital axını müşahidə edilməkdədir və istənilən an bu, çökə bilər. Bu proses 2017-ci ilin ICO layihələrinə yətinlər "investisiya bumu"nu xatırladır. 2017-ci ildə ICO-lar bir çox investorlar tərəfindən etibarlı və faydalı layihələr kimi qəbul edilirdi. Bəzi ICO layihələr hətta

PAŞA Bank 2020-ci il üçün maliyyə nəticələrini açıqlayıb



PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan "PASHA Bank Georgia" SC və "PAŞA Yatırım Bankası" A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Tədbirdə Bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhrüz Nağıyev məruzəçi qismində çıxış edib. PAŞA Bank, 2020-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq segmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsi olub. Bank, aktivlərini yüksək likvidlik və yan-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin edib.

PAŞA Bank, 591,935 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2019: 560,056 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 6,111,711 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb (2019: 5,440,439 min manat). 31 dekabr 2020-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 20%
Müştərilərə verilmiş kreditlər - 43%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 7%
Qiymətli kağızlar portfelı - 27%
Diğər cari və uzunmüddətli aktivlər - 3%
 PAŞA Bank 2020-ci ildə ümumi kredit portfelini 13% artıraraq 2,682,856 min manata (2019: 2,363,909 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,76% (2019: 2,83%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2020-ci ildə 4,091,379 min manata (2019: 3,788,941 min AZN) çatıb. **Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 66% və 34 % nisbətində cəmlənib (2019: 57% and 43%). Bank, 2020-ci maliyyə ili üçün 79,843 min manat xalis mənfəət (2019: 77,097 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 269,483 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur (2019:**

251,385 min manat). Bankın faiz gəlirləri 267,295 min manata, qeyri-faiz gəlirləri 69,256 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 26% təşkil edib. Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanını əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin "Standard & Poor's" Qlobal Reyting agentliyindən kredit reytingi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib. 2020-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 347,004 min manat (2019: 453,712 min manat) təşkil edib. PAŞA Bank 2020-ci ildə sərmayə yetərlik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 15.5% təşkil etdiyini açıqlayıb (2019: 11.9%). Bank, "Basel II" və "Basel III" dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.

* Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2020-ci il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb.

OPEC+ qərarına baxmayaraq neft bahalaşır

OPEC+ may ayından etibarən neft istehsalını mərhələli olaraq artırmaq barədə qərar qəbul edib. OPEC+ istehsalın mayda gündəlik 350.000 barel, iyunda 350.000 barel və iyulda gündəlik 400.000 barel olmaqla cəmi 1,1 milyon barel artırılması barədə qərar qəbul edib.

Qərardan sonra neft qiymətləri düşməyib, əksinə yüksəlib. Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 3,4% bahalaşma ilə 64,86 dollar-dan ticarət olunub.

Tələbin yaxşılaşması neft qiymətlərinin yüksəlməsinə səbəb olur.



Rusiya Baş nazirinin müavini Aleksandr Nova, "Bazardakı hərəkətləri yaxından izləməli-yük və həddindən artıq "qızma", ya da ciddi bir kəsir meydana gəlməsinə icazə verməməliyik", - deyib.

Yaponiya iqtisadiyyatı dirçəlir - postpandemiya perspektivləri

Asiyanın ən böyük inkişaf etmiş iqtisadiyyatı 2021-ci ilin ilk rübündə müsbət göstəricilər nümayiş etdirə bilib.

Yaponiyanın mərkəzi bankı, yaxud beynəlxalq adı ilə - Bank of Japan böyük istehsalçılar üzrə Tankan indeksinin 2021-ci ilin ilk rübü üzrə yeni göstəricilərini açıqlayıb.

İndeks 15 bənd artaraq, +5 göstəricisində qərarlaşıb, bu isə əksər analitiklərin proqnozlaşdırdığı -2 ilə müqayisədə kifayət qədər yaxşı artımdır. Qlobal vaksin prosesinin sürətlənməsi, Çində son aylarda iqtisadiyyatın sürətlə böyüməsi və ABŞ iqtisadiyyatında tətbiq olunan stimullaşdırma tədbirləri yapon biznesmenlərini də ümidləndirib. Rüblik Tanken indeksi yapon iqtisadiyyatı haqqında ən yaxşı təsəvvür yaradan məlumat toplularından biridir və Bank of Japan biznesin vəziyyətini müşahidə etmək üçün bu indeksin mütəmadi monitorinqini aparır. Araşdırma 10 minə yaxın şirkəti

əhatə edir və onların 99%-i həmişə bütün sualları cavablandırırlar. Sənayenin dövrü sahələrində, o cümlədən neft sektorunda respondentlərin əksəriyyətinin cari illə bağlı münasibəti mənfi 19-dan müsbət 19-a, qara metallurgiyada mənfi 25-dən müsbət 5-ə, kimya sənayesində mənfi 5-dən müsbət 5-ə, avtomobil sektorunda mənfi 13-dən müsbət 10-a, əksər məhsulları Çinə ixrac olunan istehsal avadanlıqlarında isə mənfi 21-dən müsbət 8-ə qədər dəyişmişdir. Yapon şirkətləri bu il iqtisadiyyata yatırılan investisiyaların 3% artacağını və milli valyutanın dollara nisbətində məzənnəsinin hazırkı 1 dollar = 110 yenlə müqayisədə sabitləşərək 1 dollar = 106 yendə qərarlaşacağını proqnozlaşdırır. Xatırladaq ki, Yaponiya hökuməti bu ilin əvvəlində koronavirusla mübarizə və iqtisadi aktivliyin artırılması üçün 73 trilyon yenlik (təqribən 660 milyard dollarlıq) üçüncü stimullaşdırma paketini təsdiq edib.

Forbes dünyanın ən varlıları siyahısını açıqladı

Dünyanın tanınmış iqtisadi nəşrlərindən "Forbes" 35-inci dəfə dünyanın ən varlı adamlarının siyahısını hazırlayıb. Marja xəbər verir ki, siyahıda 2 min 755 milyard yer alıb. Bu sayın indiyədək ən yüksək milyard sayı olduğu qeyd edilib. "Forbes" tərəfindən hazırlanmış siyahıda sərvəti 1 milyard dolları aşanların cəmi sərvətlərinin 8 trilyon dollardan 13,1 trilyon dollara qalxdığı bildirilib. Siyahıdakı milyardlərin sərvəti bir il ərzində 60%-dən çox artaraq 8 trilyon dollardan 13,1 trilyon dollara yüksəlib.



Azercell-in Mobil Dış və Göz Klinikaları təmənnasız xidməti davam etdirir



2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və müalicə olunub.

Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil Dış və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib. Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.

Səyyar klinikalar respublika-

nın müxtəlif bölgələrində kim-səsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Dış və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər. Səfər zamanı aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Dış Klinikasında müayinədən keçib. Dışlarında problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar. 2021-ci ilin birinci rübündə Azercell-in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəindən keçib. Təkcə Xudat

şəhərində 50-dən çox xəstəyə yardım göstərib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb. Hesabat dövründə Sabuncu rayonunun Bakıxanov qəsəbəsinə yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda "Dəmlə" aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar. Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Dış və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovaya anası
MEHRİBAN XANIMIN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovaya anası
MEHRİBAN XANIMIN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovaya anası
MEHRİBAN XANIMIN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovaya anası
MEHRİBAN XANIMIN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

«İqtisadiyyat» qəzetinin baş redaktoru Aytən Səmədzadə Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazovaya anası
MEHRİBAN XANIMIN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
 Baş redaktor:
Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacızadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:
 Əliyar Əliyev küçəsi, 7
 Redaksiya: +99412 566 09 60
 Faks: +99412 514 14 27
 Mühəssiblik:
 +99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, «Azermedia» MMC nəşriyyatı mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500